

**AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN
ƏDLİYYƏ AKADEMİYASI**

**İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin peşə fəaliyyətinə buraxılması
məqsədilə Ədliyyə Akademiyasında keçirilən icbari təlimin**

PROQRAMI

Tədris saatların bölgüsü

№	Bölmənin adı
I	Dövlət quruculuğu sahəsində hüquq islahatları və Azərbaycan ədliyyəsi
II	Ədliyyə sahəsində vahid dövlət siyasəti və Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri
III	Hüquq etikası
IV	İnsan hüquqları və Avropa Məhkəməsi
V	Hüquqi yazı
VI	Cəmi auditor məşğələ
VII	Təcrübə

I Bölmə. Dövlət quruculuğu sahəsində hüquq islahatları və Azərbaycan ədliyyəsi

Mövzular: 24 saat müəhazirə

№	Mövzunun adı
.	Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın və ölkəmizdə hüquqi dövlət quruculuğunun banisidir
	Müstəqil Azərbaycan Respublikasında hüquq islahatları
3.	Məhkəmə hüquq islahatları və məhkəmə sisteminin müasirləşdirilməsi məsələləri
4..	“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının mahiyyəti və əsas tələbləri

5.	Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı". İnformasiya azadlığının təmin edilməsi
6.	Korrupsiya və onunla mübarizə tədbirləri
7.	Korrupsiya ilə mübarizə dövrün tələbidir. «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» korrupsiyaya qarşı mübarizədə həlledici amillərdən biridir
8.	Azərbaycan Respublikasında seçki qanunvericiliyi.
9.	Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə dövrün tələbidir
10.	"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu
11.	Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında Məhkəmə hakimiyyətinin özünüidarə orqanıdır
12.	"İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunu

II Bölmə. Ədliyyə sahəsində vahid dövlət siyasəti və Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri

Mövzu: 74 saat müəhazirə

№	Mövzunun adı
13.	Ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılması
14.	Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə işlərin təşkilinin mühüm məsələləri
15.	Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramının mahiyyəti və proqramın icrası ilə əlaqədar görülən tədbirlər
16.	Regional ədliyyə şöbələrinin ədliyyə fəaliyyətinin həyata keçirilməsində rolu
17.	Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları və xüsusiyyətləri
18.	Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə qaydaları
19.	Ədliyyə orqanları işçilərinin əmək münasibətlərinin hüquqi tənzimlənməsi
20.	Ədliyyə orqanları işçilərinin tibbi təminatı
21.	Ədliyyə orqanlarının inkişafına dair normativ sənədlər
22.	Qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılmasının qaydası və metodikası
23.	«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiyaya Qanunu və qanunla bağlı son dövrlər qəbul edilmiş qanunvericilik aktları
24.	Azərbaycan Respublikasında normativ hüquqi aktların dövlət reyestri
25.	Azərbaycan Respublikasında notariat fəaliyyətinin təşkili
26.	Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı işinin təşkili
27.	Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
28.	Azərbaycan Respublikası əhəlisinin dövlət reyestrinin aparılması qaydaları

29.	Dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi və «ASAN xidmət» mərkəzləri haqqında qanunvericilik aktları. Ədliyyə orqanlarında yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri
30.	İcra işinin təşkili və bu sahədə qanunvericilikdə olan yeniliklərin mahiyyəti
31.	İcra məmurlarının hüquq və vəzifələri, onların fəaliyyətinin xüsusiyyətləri
32.	Cinayət işləri üzrə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalarının icrası xüsusiyyətləri
33.	Məhkəmələrdə müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi
34.	İcra işləri üzrə icra sənədlərinin tərtibi məsələləri
35.	Məcburi icra tədbirləri və onların tətbiqi əsasları
36.	Ədliyyə Nazirliyi hüquq mühafizə fəaliyyətini həyata keçirən orqandır
37.	Penitensiar xidmətin fəaliyyətinin təşkili məsələləri
38.	Penitensiar müəssisələr, müəssisələrin növləri, həmin müəssisələrdə işin təşkili
39.	Cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə nəzarət məhkumların hüquqlarının etibarlı müdafiəsinin təminatı kimi
40.	Ədliyyə Nazirliyinin hakimlərin, ədliyyə işçilərinin, vəkillərin ixtisaslarının, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təmin edilməsi üzrə fəaliyyəti
41.	Beynəlxalq əməkdaşlıq sahəsində Ədliyyə Nazirliyinin vəzifələri
42.	Məhkəmə ekspertizası mərkəzinin fəaliyyət istiqamətləri
43.	Məhkəmə psixoloji ekspertizasının istiqamətləri
44.	Ölkəmizdə bələdiyyə İnstitutu. Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım və inzibati nəzarətin həyata keçirilməsi
45.	Ədliyyə orqanlarında statistik hesabatların əhəmiyyəti və tərtibatı xüsusiyyətləri
46.	Ədliyyə Nazirliyi və məhkəmələrin qarşılıqlı əlaqəsi
47.	Ədliyyə orqanlarında vətəndaşların qəbulu qaydası
48.	«Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanunundan irəli gələn vəzifələr
49.	Ədliyyə sahəsində aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsinin təmini

III Bölmə. Hüquq etikas

Mövzu: 6 saat mühazirə

№	Mövzunun adı
50.	“Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları” və bu Qaydaların pozulmasına görə məsuliyyət
51.	Dövlət qulluqçularının etik davranış qaydalarının hüquqi əsasları
52.	Ünsiyyət psixologiyası. Konfliktologiyanın yaranma səbəbləri və profilaktikası

IV Bölmə. İnsan hüquqları və Avropa Məhkəməsi
Mövzu: 16 saat mühazirə

№	Mövzunun adı
53.	Ombudsman institutunun insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsində rolu
54.	İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində ədliyyə orqanlarının fəaliyyəti
55.	İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair İzmir Bəyannaməsindən irəli gələn məsələlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Azərbaycan
56.	İnsan hüquqları sahəsində beynəlxalq konvensiyaların tələbləri və tətbiqi məsələləri
57.	Yuvenal ədliyyə sistemi: beynəlxalq standartlar və məhkəmə təcrübəsi
58.	İşgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə beynəlxalq konvensiyaların tələbləri
59.	«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının Azərbaycan Respublikası qanunvericiliyində implementasiyası
60.	«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» və qarşıda duran vəzifələr
61.	

V Bölmə. Hüquqi yazı
Mövzu: 8 saat mühazirə

№	Mövzunun adı
62.	Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işlərinin təşkili
	«Azərbaycan Respublikasında dövlət dili haqqında» 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası Qanunu və bu Qanunun icrası ilə əlaqədar ədliyyə işçiləri qarşısında duran vəzifələr

63.	Ədliyyə orqanlarında dövlət sirrini təşkil edən məlumatların qorunması və məxfi kargüzarlığın təşkili
64.	Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə» və qarşıda duran vəzifələr

VI Bölmə. Təcrübə
Mövzu: 30 saat təcrübi məşğələ

№	Tədbirin adı
65.	Əhalinin Dövlət Reyestri və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətlərinin, həmçinin dövlət arxivinin fəaliyyəti ilə tanışlıq
66.	Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti və məhkəmə ekspertizasının müasir imkanları ilə tanışlıq
67.	Penitensiar xidmətin baş idarəsinin fəaliyyəti ilə tanışlıq
68.	Bakı istintaq təcridxanasında işin təşkili ilə tanışlıq
69.	İcra qurumlarının və rayon (şəhər) məhkəmələrinin işinin təşkili ilə tanışlıq (Bakı şəhərinin Binəqədi, Səbail, Nəsimi, Nizami, Xətai və Yasamal rayonları üzrə)
70.	1 və 4 sayılı cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti ilə tanışlıq
71.	Sumqayıt şəhəri üzrə İcra şöbəsinin işinin təşkili ilə tanışlıq
72.	Azərbaycan Respublikasının Ali Məhkəməsində işin təşkili ilə tanışlıq
73.	Konkret icra hərəkətləri ilə bağlı situasiya və imitasiya oyunları

IX Bölmə. Təcrübə
Mövzu: 18 saat təcrübi məşğələ

İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında keçirilən icbari təlimin təqvim-tematik

PROQRAMI

№	Mühazirələrin mövzusu və ya tədbirin adı
1.	Ümummillə lider Heydər Əliyev müstəqil Azərbaycanın və ölkəmizdə hüquqi dövlət quruculuğunun banisidir
2.	İnsan hüquqları sahəsində beynəlxalq konvensiyaların tələbləri və tətbiqi məsələləri
3.	«Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları» və bu Qaydaların pozulmasına görə məsuliyyət
4.	Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və qarşıda duran vəzifələr
5.	Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işlərinin təşkili
6.	Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları və xüsusiyyətləri
7.	Müstəqil Azərbaycan Respublikasında hüquq islahatları

8.	Ədliyyə orqanlarının inkişafına dair normativ sənədlər
9.	Ölkəmizdə bələdiyyə Institutu. Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım və inzibati nəzarətin həyata keçirilməsi
10.	«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının Azərbaycan Respublikası qanunvericiliyində implementasiyası
11.	İşgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə beynəlxalq konvensiyaların tələbləri
12.	Azərbaycan Respublikasında normativ hüquqi aktların dövlət reyestri
13.	Ölkəmizdə notariat fəaliyyətinin təşkili
14.	Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı işinin təşkili
15.	Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
16.	Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin aparılması
17.	Dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi və «ASAN xidmət» mərkəzləri haqqında qanunvericilik aktları. Ədliyyə orqanlarında yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri
18.	Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə» və qarşıda duran vəzifələr
19.	Əhalinin Dövlət Reyestri və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətlərinin, həmçinin dövlət notariat arxivinin fəaliyyəti ilə tanışlıq
20.	Məhkəmə ekspertizası mərkəzinin fəaliyyət istiqamətləri
21.	Şəxsiyyətin sosial psixoloji məsələləri
22.	Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti və məhkəmə ekspertizasının müasir imkanları ilə tanışlıq
23.	Ünsiyyət psixologiyası. Konfliktologiyanın yaranma səbəbləri və profilaktikası
24.	Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramının mahiyyəti və proqramın icrası ilə əlaqədar görülən tədbirlər
25.	ABŞ və Azərbaycan Respublikası Konstitusiyalarının müqayisəli təhlili
26.	«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanunu və qanunla bağlı son dövrlər qəbul edilmiş qanunvericilik aktları
27.	Penitensiar müəssisələr, müəssisələrin növləri, həmin müəssisələrdə işin təşkili
28.	Ədliyyə Nazirliyi hüquq mühafizə fəaliyyətini həyata keçirən orqandır
29.	İcra işinin təşkili və bu sahədə qanunvericilikdə olan yeniliklərin mahiyyəti
30.	«Azərbaycan Respublikasında dövlət dili haqqında» 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası Qanunu və bu Qanunun icrası ilə əlaqədar ədliyyə işçiləri qarşısında duran vəzifələr
31.	Ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması Ədliyyə Akademiyasının əsas fəaliyyət istiqaməti kimi
32.	Penitensiar xidmətin fəaliyyətinin təşkili məsələləri
33.	Ədliyyə orqanları işçilərinin əmək münasibətlərinin hüquqi tənzimlənməsi
34.	Penitensiar xidmətin baş idarəsinin fəaliyyəti ilə tanışlıq
35.	Bakı istintaq təcridxanasında işin təşkili ilə tanışlıq
36.	İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində ədliyyə orqanlarının fəaliyyəti
37.	Beynəlxalq əməkdaşlıq sahəsində Ədliyyə Nazirliyinin vəzifələri
38.	Ədliyyə orqanlarında vətəndaşların qəbulu Qaydası
39.	İcra qurumlarının və rayon (şəhər) məhkəmələrinin işinin təşkili ilə tanışlıq (Bakı şəhərinin Binəqədi, Səbail, Nəsimi, Nizami, Xətai və Yasamal rayonları üzrə)
40.	İcra məmurlarının hüquq və vəzifələri, onların fəaliyyətinin xüsusiyyətləri

41.	Cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə nəzarət məhkumların hüquqlarının etibarlı müdafiəsinin təminatıdır
42.	Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin özünüidarə orqanıdır
43.	1 və 4 saylı cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti ilə tanışlıq
44.	Qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılmasının qaydası və metodikası
45.	Ədliyyə orqanları işçilərinin tibbi təminatı
46.	Korrupsiya və onunla mübarizə tədbirləri
47.	Ombudsman institutu insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir
48.	Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri
49.	Ədliyyə sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsinin təmini
50.	
51.	Məhkəmələrdə müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi
52.	«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» və qarşıda duran vəzifələr
53.	Sumqayıt şəhəri üzrə İcra şöbəsinin işinin təşkili ilə tanışlıq
54.	Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə qaydaları
55.	Yuvenal ədliyyə sistemi: beynəlxalq standartlar və məhkəmə təcrübəsi
56.	«Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının 10.06.1997-ci il tarixli Qanunundan irəli gələn vəzifələr
57.	Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı". İnformasiya azadlığının təmin edilməsi.
58.	Ədliyyə orqanlarında dövlət sirrini təşkil edən məlumatların qorunması və məxfi kargüzarlığın təşkili
59.	İcra işləri üzrə icra sənədlərinin tərtibi məsələləri
60.	Azərbaycan Respublikasının Ali Məhkəməsində işin təşkili ilə tanışlıq
61.	Məcburi icra tədbirləri və onların tətbiqi əsasları
62.	Ədliyyə Nazirliyi və məhkəmələrin qarşılıqlı əlaqəsi
63.	Regional ədliyyə şöbələrinin ədliyyə fəaliyyətinin həyata keçirilməsində rolu
64.	«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu ölkədə aparılan hüquqi islahatların mahiyyətindən irəli gəlir
65.	Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə dövrün tələbidir
66.	Ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılması
67.	Ölkə iqtisadiyyatı inkişafının hüquqi tənzimlənməsi
68.	Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə işlərin təşkilinin mühüm məsələləri
69.	Ədliyyə orqanlarında statistik hesabatların əhəmiyyəti və tərtibatı xüsusiyyətləri
70.	Konkret icra hərəkətləri ilə bağlı situasiya və imitasiya oyunları
İcbari təlimin yekunları üzrə şifahi imtahan	